

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 192 (1800) 17 oktyabr 2018-ci il

Azərbaycan tarixinin böyük şəxsiyyətlərindən biri də dünya şöhrətli alimimiz Xudu Məmmədovdu. Onun elmə gətirdiyi yeniliklər Azərbaycanın tanınma coğrafiyasını kifayət qədər böyütmüşdü. Bu böyük insanın həyatı da, yaradıcılığı da, şəxsiyyəti də, hətta insanlara münasibəti də bütünlükə səmimiyyət və zəhmət üzərində qurulmuşdu. Ona görə də Xudu Məmmədovdan söz düşəndə hər kəs onu xoş bir ovqatla xatırlayır. Üstəlik, bu xatırlama həm də Xudu müəllimlə bağlı xatırələri çözələyir. Bax elə biz də o

göz gəzdirən Xudu müəllim: "Qarabağımız cənnətdir, onun qədir-qiyəmətini bilməliyik" - deyir. Elə bu vaxt kimse radionu açır. Ətrafa tanınmış xanəndə Səxavət Məmmədovun oxuduğu "Apardı seller Saranı" mahnısının xoş sədaları yayılır. Yene Xudu müəllim dillənir, qonaqlara üzünü tutub deyir ki, əlbəttə, cənnətdə bülbüllər cəh-cəh vurur.

Yay aylarında Xudu müəllimi dostları daha çox Dəlidağda, təbiətin gözəlliklərində yaratdığı möcüzələr diyarında tapmaq olardı. Bir dəfə Novruzlu

yubiley gecəsinə gedirlər. Xudu müəllimə də söz verilir. Sözünə giriş verdikdən sonra Xudu müəllim ədəbiyyatşunaslarının marağına səbəb olan faciə janrınlı təhlil edərək deyir ki, faciə əsərlərində faciəni yaradan mənfi obrazlar olmalıdır. Məsələn, məşhur "Romeo və Culyetta" məhəbbət faciəsində Romeoonun atası mənfi, Culettanın valideynləri mənfi və faciəni törədən obrazlar olub, oxucunun nifrətini qazanırlar. Şərq faciəsinin yüksək nümunəsi olan "Leyli və Məcnun" faciəsində mənfi obraz yoxdur. Görün dahi Nizami bütün müsbət obrazlar vasitə-

edən xalqlarda bu vərdiş, qəribə olsada, sevgi həddinə çatır.

80-ci illərin ortalarında Xudu müəllim, Bəxtiyar Vahabzadə və aspirant Hüseynalı Hüseynovun iştirakçısı olduğu bir səhbət zamanı yənə Türkiyədən söz düşür. Səhbət zamanı Bəxtiyar müəllim Xudu müəllimin Türkiyəyə, türkçülüyə sevgisinin dərinliyinin, səmimiyyətinin bir daha hansı səviyyədə olduğunu hiss edərək məsləhət görür ki, ay Xudu müəllim, gəl səni Türkiyəyə aparım. Xudu müəllim cavabın-

Dünyanın tanıdığı Xudu Məmmədov

xatırələrin izinə düşüb Xudulu günlərə dönürük.

Deməli, günlərin birində Xudu müəllim xəstələnir və xəstəxanada yatası olur. Həkimlər də Xudu müəllimə qayğıdan irəli gələn bir münasibət göstərərək yanına heç kəsi buraxmırlar.

Tanınmış ziyanlı, hörmətli alim Rafiq Əliyev Xudu müəllimlə görüş ala bilmediyindən kiçik bir kağıza ürək sözlerini yazar və Xudu müəllimə çatdırır. Rafiq müəllim yazmışdı: "Xudu, dərinə, Allahın köməkliyi ilə hər şey yaxşı olacaq..."

Xudu müəllim də həmin kağızin əks tərəfine belə bir cavab yazmışdır: "Rafiq, təsəllinə görə çox sağ ol! Mən onsuza da bilirəm ki, başıma gələn başıma gələcəklərin ən pisi deyil..."

Xudu müəllim sonsuz məhəbbətə təbiətə vurğun idi. Təbiətə ən çox təmas isə kənddə, yayaqlarda olmaqla mümkün idi. Odur ki, Xudu müəllim oğlu Toğrul Mərziliyə göndərər və yay aylarında özü ilə Dəlidağ yaylaqlarına aparardı. Toğrulun uşaq olduğu vaxtlarda Xudu müəllimlə rastlaşan sabiq tələbələrindən Sülhəddin müəllim (fəlsəfə elmləri doktoru, professor Sülhəddin Xəlilov) hal-əhvaldan sonra Toğrulu soruşur. Xudu müəllim də deyir ki, göndəmişəm kəndə, qoy kənddə yaşasın, kəndi, təbiəti duysun. Əvvəller də kəndə gedib-gələndən sonra bilirsən uşaq nə dedi? Dedi ki, mən elə böyümək istəyirəm ki, əlim göydəki buludlara çatsın. Amma şəhər uşağı səma əvəzinə deyir ki, böyümək əlim tavana çatsın.

80-ci illərdə Xudu müəllim, Zeynal Məmmədov, jurnalist Telman Mehdi-xanlı və bir çox digər qonaqlar Abdal sanatoriyasında olduqları vaxt ətrafa

Səlim müəllim də Xudu müəllimin oğlu Toğrulla birlikdə Dəlidağda olduğunu eşidir və onların görüşünə gedir. Toğrul qayalığın təhlükəli yerinə yaxınlaşanda Xudu müəllim ona müraciət edir ki, ehtiyatlı olsun.

Bu zaman Səlim müəllim deyir ki, yəqin uşaq rusdilli məktəbdə təhsil alır.

Xudu müəllim cavabında deyir:

-Yox, Səlim müəllim, elə demə, biz ziyanlılara yaraşmaz ki, elə bir iş görək. Onda dilimizi, mədəniyyətimizi, miliyyətimizi kim qoruyar. İndi Toğrul V sinifdə oxuyur. Ancaq bəzi hekayələri rus dilindən tərcümə etməyi bacarırr...

Xudu müəllimin dünya ədəbiyyatı ilə yaxından tanışlığını hər kəs bilirdi. O, ədəbi məclislərdə həvəsle iştirak edərdi. Bir gün yetirmələrindən olan Kəlbəcərli Elman Mövsümovla birlikdə dəvət olunduğu Nizami Gəncəvinin

sile faciə yaratmışdır. Kiminsə Leylinin atasının iki sevgilini bir-birindən ayırmışına görə mənfi obraz olduğunu bildirəndə Xudu müəllim sözünə davam edərək əlavə edir ki, Məcnun eşq yolunda dəli-divanə idi, səhralara üz tutmuşdu. İnsanlardan qaçıր və vəhşi heyvanlarla birgə yaşayırırdı. İndi soruşuram, hansı bərimiz istəkli qızımızı bir dəli oğlana verərik? Odur ki, Leylinin atası müsbət obrazə çevrilir. İbn Salam mənfi obraz kimi Məcnuna qarşı qoşun yeridir. Ancaq görəndə ki, Məcnunun qoşunu məğlub olur, keçir Məcnun tərəfdən vuruşmağa, müsbət obrazə çevrilir... Budur bizim Nizami.

Xudu müəllimin iştirakçısı olduğu səhbətlərin birində həmsöhbətlər totalitarizmdən, inzibatçılıqdan danışırlar. Sovet hökumətinin Stalin dövründəki zorakılığın səhbəti düşəndə Xudu müəllim anladır ki, hərdən zora vərdiş

da "yox, ay Bəxtiyar, mən getmək istəmirəm, çünkü uzun illər qəlbimdə özgə bir Türkiyə bəsləmişəm," - deyir.

Xudu müəllimin dünyasını dəyişməsi xəberini Xudusevərlərin hər birinin hansı emosionallıqla qarışılmasından səhbət gedərkən Xudu müəllimin layiqli yetirmələrindən olan Hüseynalı Hüseynov Xudu müəllimə səmimiyyəti ilə seçilənlərdən biri olan şair Tofiq Bayramın adını çekdi. Dedi ki, onun Xudu müəllim xüsusi rəğbəti vardi.

Xudu müəllim onun kitablarına rəy də vermişdi... Yadımdadır, Xudu müəllimin dəfn gününün sehəri gördüm ki, Tofiq Bayram yas yerinə gəlmək üçün binanın blokunun girişində təkce, əlində əsa (özü də o zaman xəstə idi), barmaqları arasında sigaret, çox qəmli görkəmə və mənim heç zaman təsəvvür etməyəcəyim halda için-icin ağlayır. Onun Xudu müəllimə olan bu münasibəti Tofiq Bayramın bütün insanlığını canlandırıdı gözlərim önünde.

Şair Bəxtiyar Vahabzadə Xudu müəllim haqqında olan səhbətlərin birində vaxtilə olmuş bir maraqlı məqamı belə xatırlayaraq danışırı ki, Məmməd Araza Dövlət müəkafatı verilmişdi. Bu münasibətlə müxtəlif sənət, peşə adamlarından, alim, şair və yazıçılardan müsahibələr alırdılar, verilişlər hazırlayırdılar. Bu barədə Xudu müəllimə də müraciət edildi. Xudu müəllim də razılıq verdi və çıxışında bildirdi ki, bu mükafat Məmməd Araza verilməklə hörəmətə mindi...

(ardı gələn sayımızda)

Əbülfət MƏDƏTOĞLU

